



Hacı Firudin QURBANSOY

XII yüzillikdən başlayaraq, farsilli Azərbaycan ədəbiyyatında torçüməsi "Yerin göbəyi" olan ifadəyə rast gəlirik. "Şəkəmme-Xak" (Torpağın qarımı), "Mərkəze-Zəmin" (Yerin mərkəzi), "Nafe-Xak" (Torpağın göbəyi), "Nafe-Ərz" (Yer kürəsinin göbəyi), "Nafe-Alım" (Dünyanın göbəyi), "Nafe-Zəmin" (Yerin göbəyi) kimi adlandırılınan "Yerin göbəyi" anlamı bir termin kimi müxtəlif zamanlarda çeşidli məkanları göstərmək üçün istifadə edilib. İndi bütün dömlərdə bu anlam məqbul sayılan müqaddəs məkanlardır.

Niye Yerin Göbəyi? Həvəs (okkult) elmərinə görə, Göbek - yaradıcı və fiziki enerjinin mərkəzi, məhsuldar həyatın məbəyidir. İnsanda olduğu kimi, bütün dünyada da göbek yaradılışla əlaqədardır. Bütün ulduzların ətrafında firlandığını hesab edən avropalılar Qütb uledzunu göyün göbəyi adlandırlar. Afrika xalqlarının bir çoxu göbəyi qadınlıq və doğuştə əlaqələndirdiyi üçün, qız uşağı yeniyetmə yaşına çatanda göbəyinin ətrafında ayını rəsmər döyürlər.

Qədim yunan fəlsəfəsinə zərdüştlikdən, İslam fəlsəfəsindən yunan elmindən gələn Makrokosm (böyük ələm), mikrokosm (kiçik ələm) anlayışı mövcuddur. Makrokosm - kainat, mikrokosm - insan qəbul edildiyindən, insanın doğum mərkəzi göbek olduğu üçün kainatda və Yer kürəsində da kosmik mərkəzlerin olduğu ideyası qədim fəlsəfəde qırımızı xətt kimi keçir.

Müxtəlif dini-əsatiri anənlərdə kosmoloji anlamda Yer kürəsinin mifopoetik mərkəzi, ilahi ahengdarlığını icra edən kainatın mənqəbəvi (niqablı, örtülü, sakral) mərkəzi mənasına gələn bu ifadənin qaynaqlarını araşdırarkən, öncə yunan mifologiyası ilə qarşılışırıq. Yunan əsatirinə görə, baş ilah Zevs dünyanın şərq və qərb tərəflərindən iki qartal urcurdu, onların qarşılışlığı yerde mərkəzi nöqtəni qeyd edib orada qoydu, oranı yunanca göbek mənasını verən "omfal" adlandırdı, Yerin göbəyi he-sab etdi. Arahıq dənisi sahilindən omfal adlandırılın belə daşlara kifayat qəder çox rast gəlinir, onların en mötəberi Appolona həsr edilərək iki qızıl qartal heykəlcik-yine bənd olunaraq Delfiya məbədindədir. Romalılar bu daşa "aqadır" dedi.

Bir Allahın yaradığı bəşər xalqlarının kosmogenik görüşlərinin bonzəriliyi töccüb doğurmamalıdır; İnk imperiyasının paytaxtı Qusqu, yaxud Qosqo adının torçüməsi "Yerin göbəyi" monasını verir. Pasxi adasındaki rapanular ortasında cəhətləri göstərən dördkünc çıxıntılı böyük girdə daş olan ayın meydalarını "Yerin göbəyi" anlamına gələn Te-Pito-te-henua adlandırırlar. Bu ad həm də oradakı adalardan birin-

verilib. Qədim çinlilər Sunşan dağında məxsusi məkəna "Yerin göbəyi" monasına gələn Tayşan deyərək sakral aynınlər icra edirdilər.

IX yüzil ərəb tarixçisi, coğrafiyasını və seyyahı Əbül-Abbas Əhməd bin Əbu Yəğub bin Cəfir Vəhib bin Vadih əl-Katib əl-Abbası əl-Yəğubi (ölümü hicri-qəməri 284, miladi 897-ci il) "Mucom əl-Büldən" (Cəmi ölkələr) adlı əsərini ərəbcə yazmış. Əsərdə müxtəlif coğrafi ərazilər haqqında məlumat verilməklə yanaşı, tarix və etnoqrafik qeydlər də edilib. Müəllif kitabında yazar ki, mən əsərimi Bağdad haqqında söyləməkden ona görə başladım ki, İraq Yerin Göbəyidir.

Rəşid əd-Din Fəzl-ullah Həmədaninin (1247 - 1318) "Come ət-tovarix" (Tarixlərin cəmi) coxçıldıq əsərində "Tarixe-Hinddo Sino Koşmir" (Hind, Çin və Koşmirin tarixi) hissəsində (Tehran, 1384, (s.118) hindlilərin ilah saydıgi Peygəmberlər, xüsusi şəkmuni (Budda) haqqında söz açarkən yazar: "Şəkmuni (sanskrítə: Śākyamuni) dedi, məndon nə istayırsınız, sorğun, cavabını verməyə hazırlam. Üstünə çoxsaylı çətin suallar yağırdırlar, cavablarını verdil. Ondan sonra Şəkmuni Mahabod (sanskrítə: Mahabodhi) adlı yerə səfər etdi, buranı Yerin Göbəyi deyib orada qərar tutdu. Hərəya ki, ayagi dəyiirdi, yer dəyişirdi, çöllükə gedəndə yerdə ağaclar göyərdir, Budfərəkə (sanskrítə: Bodhivrksa) məkanı belə yarandı...".

Yerin Göbəyi haqqında işarə hindlilərin "Riqvedo" adlı dini-mənqəbəvi kitabında keçir: "Bu mehrab Yerin kənar sərhədiridir, bura qurbangahdır. Yaradılışın göbəyidir".

Yəhudilərin şəriət kitabı olan Talmudda deyilir ki, dünyanın mərkəzində Fəlestiin, Fəlestinin mərkəzində Qüds (Yerusalem), Qüdsün mərkəzində məbəd, məbədin mərkəzində müqəddəsler müqəddəs (mehrəb), mehrəbin mərkəzində isə Əhd Sənduq Şəkinənin qəşşərində bir daş yerləşir. Bu daş Allah-tala dənizə atanda dünya yarandı. Rusların XVIII-XIX yüzilliklərdə ruhaniyyata dair yazıların bir çox kitablarındakı əqidəye görə, Allah-tala bu daşla sənsiz Su Xaosunun dəliyini bağladı.

İndi Qüds şəhərində olan Məscidi-Əqsada Yerin bünövrə daşı, yaxud Yerin göbəyi adlanan qaya yerləşir. Ənənəvi tosəvvürlər görə, Allah-tala bu qayanın üzərindən cəmi məxlüqtə yaradıb. Qədim zəmanlardan xəçpərəstlər Zəbdərək 73-cü məzmurun 12-ci sətrindəki "Allahim, əbədi hakim Yerin mərkəzində xilas yaratıf" fikrina görə, Qüdsü "Yerin göbəyi" adlandırıb. Peygəmberlər müddəti miladdan öncə 593 - 571-ci illərdə olan Yezekelin kitabındaki (5:5) "Xudavənd Rəbb belə deyir: "Bu Yeruşolimdır. Mən onu millətlərin, ətrafında olan ölkələrin arasında yerləşdirdim" şeirində də həmin fikr keçir. Əslində isə Roma imperatoru Konstantinin anası müqəddəs cariça Yelena kimi tanınan Flaviya Yeliya Yelena Avqustanın (250-330) zamanından Yerin Göbəyini İsa Məsihin mağarası ilə üzbüüz giriş kimi göstərir. Həmin zamanlarda xəçpərəstlər rəzmə Yerin mərkəzi kimi buranı bütün bəşəriyyətin xilas yeri kimi tanıdlarırlar.

Pravoslav enənəsinə görə, Yerin Göbəyi İsa Məsihin tabutu məbədinin içində yerləşir. Onu daqiq göstərmək üçün içinde məmrərdən hazırlanmış üstü xəalanmış şar olan böyük cam qoyurlar. Cam o qədər yüngündür ki, turistlərin və zəvvvarların uğurlamamaları üçün onu zəncirləyirlər.

Azərbaycan alimi Mirzə Əsədulla həyəxan Abdullahbəy xan oğlu Qalib Dəhləvi (1797 - 1869) "Bürhanə-qate" adı ilə tanınan, ancaq əsl adı "Qate-bürhan ya Dəref-

şe-Gəvəyan" (Şübhə edilməyən sübutlar, yaxud Gəvələrin bayraqı) olan lügətində deyilir ki, "Yerin Göbəyi" - məcəzində məna Məkkəyi-Müəzzəzəmdir, ona görə ki, dünən hər yerində müsəlmanlar üzərinə Məkkəyə sarı çevirir.

Əfzol əd-Din Bedil bin Əli Xaqani Şirvanı (1120 - 1190) divanındaki XIII qəsidi-sinin bir beytində buyurur:

نافهی آهو شده است ناف زمین از صبا
عقد دو پیکر شده است پیکر باغ از هوا

(Nafeyi-ahu şodəst nafə-zəmin az səba,
Əqd do peykər sodəst peykəri-bağ az həva)

Tərcüməsi: Səhər küləyi Yerin Göbəyi-ni ahunun müşkü (göbəyi) [kimi ətirlə] etdi,
iki gözəl bağın gözəlliyyində hava ilə qovus.



Müskü olan Tibet abusu "Moschus moschiferus" adlanır. Ancaq erkək ahalarda müşk kisəsi olur. Üstü yunla örtülü bu kisə-yə söhven, ərəbcə göbək mənasını verən "nafə" deyirlər. Yerin Göbəyi barədə söz salan şairlər, bir sıra hallarda qarşılaşdıraraq, ən gözəl təbii ətir olan müşkdən də danışıblar.

Xaqanının başqa bir beytində yenə Yerin Göbəyi ifadəsinə rast gəlirik:

دھلیز سراست ناف فردوس
چون ناف زمین میان کعبه

(Dəhlize-sər əst nafə-Firdovs,

Çun Nafe-Zəmin miyane-Kaba)

Tərcüməsi: Dəhlizinin başlanğıcıdır
Cənnət bağının göbəyi,
Çünki Yerin Göbəyi Kəbənin yanında
dır.

Cənnət torpağının müşk və enbərdən olmasının hadisine dayaqlanan şair müşkün, Kəbə örtüyünün və zəvvvarların öpdüyü Həcər ül-əsvədin qara rəngini bir beytdə ahəngdər dila gətire bilib.

Əbu Məhəmməd İlyas ibn Yusif Şeyx Nizami Gəncəvi (1141 - 1209) ilk irihəcmili əsəri "Məxəzin ül-əsrar" (Sirlər xəzinəsi) dastanında "Təvhid və Münacat" bəhsində buyurur:

گرنہ زپشت کرمت زاده بود
ناف زمین از شکم افتاده بود

(Gər nə ze poşt kərmət zədə bud,

Nafe-Zəmin az şəkəm ofşadə bud)

Tərcüməsi: Sənin kəramətinin belindən
doğulmasayıd,

Yerin Göbəyi qarından düşərdi.

Həmin dastandakı "Peygəmberin - Allah ona rəhmət ələsin və onu salamlasın! Meraci haqqında olan bəhsdə şair buyurur:

ناف شب آکندہ ز مشک لبیش
نعل مه افکندہ سم مرکبیش

(Nafe-şəb akəndə ze moşke-lbəs,

Nale-məh afkəndə sime-mərkəbəs)

Tərcüməsi: Gecənin göbəyi onun doqularından müşklə doldu,

Onun atının dırnaqları aypara nallarını çəkarıb atdı.

Qara gecənin qara müşkələ qarşılaşdırın şair "geconin göbəyi" ifadəsini işlətməklə, mərac gecəsinin qeyri-adi, atırlı olmasını dişi götürür.

Dastanın "Üçüncü sitayış" bəhsində Şeyx buyurur:

Y
E
R
i
N
G
Ö
B
E
Y
i

**عالیم تر دامن خشک از تو یافت
نافه زمین ناف مشک از تو یافت**

(Alemə-tar daməni-xüşk əz to yaft,
Nafe-zəmin nafeyi-moşk əz to yaft.)

Tərcüməsi: Bu aləmin islənmış ətəyi
sənən sayəndə qurudu.

*Yerin Göbəyi müşk göbəyini (ətrini)
səndə tapdı.*

Son araştırmalara göre, Şeyx Nizami Gəncəvi 1199-cu il martin sonlarından 1200-ci ilin aprelindək o dövrün nəqliyyat vasitelerinin mobil olmadığı səbəbindən, bir ilden azca çox çəkən Həcc ziyarəti səfərində olub. Həcc ziyarətində olarkən Şeyx, təxmin etmək olar ki, Qüds şəhərində "Yerin göbəyi" daşını görüb. Bu barədə Şeyx "İskəndərnamə" dastanının "Şərfənəmə" hissəsində (Dər merace-Peyğəmbər Əkrəm) bəhsində buyurur:

**سر نافه در بیت اقصى کشاد
ز ناف زمین سر به اقصى نهاد**

(Səre nafəyini dər beyt-i-Əqsa gaşad,
Ze nafe-zəmin sər be Əqsa nəhad)

Tərcüməsi: Müşklə dolu göbəyi "Beyti-
Əqsa"da açıdı,

Yerin Göbəyindən "Əqsa"yu baş qoydu.

Peyğəmbərimizin meraci ilə əlaqədar Qurani-Kərimin 17 Əl-İsla surəsinin birinci ayəsində buyurulur:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

سُبْحَانَ الَّذِي أَسْرَى بِعَنْدِهِ لَيْلًا مِّنْ

الْمَسْجِدِ الْحَرامِ إِلَى الْمَسْجِدِ الْأَقْصَى

الَّذِي بَارَكَنَا حَوْلَةَ لَنْرِيَةِ مِنْ

إِلَيْتَنَا إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ

(Subhana al-lazii 'asra bi 'abidihi layla
mina al-Məscidi Əl-Harami 'ila al-Məscidi
Əl-Əqsa al-'innəhu Huva Əs-Sami'u Əl-
Bəsiru)

Meali: "Bismillahir-Rahmanir-Rahim!

Bəzi əylərimizi (qudrətimizə dəlalət
edən qəribəlikləri və əcabiilikləri) göstər-
mək üçün bəndəsini (Peyğəmbər əleyhissə-
lamı) bir gecə (Makkadəki) Məscid ül-Ha-
ramdan ətrafinı mübarək etdiyimiz (bərakət
verdiyimiz) Məscid ül-Əqsaya (Beyt ül-Mü-
qaddəsə) aparan Allah pak və müqəddəs-
dir. O, doğrudan da, (hər şeyi) Eşidəndir,
Görəndir! (maal akademiklər Z.Bünyadov
və V.Məmmədəliyevindir).

Qurani-Kərimin ayəsini şəhər və təfsir
edən dini mənbələrin verdiyi məlumatə gö-
rə, Məmməd Peyğəmbər (s.o.s.) meraca
gedərkən Məkkədəki evindən Qudsə, üzə-
rində Məscidi-Əqsa salınacaq, o vaxt "Beyt
əl-Əqsa" adlandırılan qaya üzərinə gəti-
lərək Bürəqlə fəzaya qalxmışdı. Şeyx Ni-
zami əreb dilində "əqsa" sözünün "ən yüksək"
menasından istifadə edərək, bu sözü
məqamında böyük ustalıqla işlədib.

Böyük şair və alim olan Əbu Muin əd-
Din Nasir bin Xosrov bin Haris Qubadiya-
ni əl-Morvezi Bəlxı (1004 - 1088) 1045-ci
ilden başlayaraq yeddi il davam edən Həcc
ziyarəti zamanı vasvasicasına qeydlərini

topladığı "Səfərname" əserinde Mescidi-
Əqsadan danışarkən, Yerin Göbəyi barədə
söz salır. Görünür, XI yüzyillikdə bù arte-
fakti nümayiş üçün qoymayıblar.

Böyük Azərbaycan şairi Mövlane Rükə
ed-Din Ohedi Marağayı (Əvhədi) (1274 -
1338) "Cami-Cəm" masnəvisinin

**او به مهر تو آسمان در بند
یاد من کن چو میدهم سوگند**

(Ey be mehre-To aseman dər bənd,

Yade-mən kon, çu müdəham sovgənd)

Tərcüməsi: Ey mərhəmatılə göyləri
bənd edən,

Məni yadına sal ki, (Səni) and verirəm

- beytiylə başlayan Allah-taalaya andnamə-
sində deyir:

**به دل کعبه و به ناف زمین
به کتاب و به جبرئیل امین**

(Be dele- Kəbəvo be Nafe-Zəmin,

Be Ketabo be Cəbraili-Əmin)

Tərcüməsi: Kəhənin ürəyinə və Yerin
Göbəyinə

**Kitaba və (Məhəmməd) Əminin Cabra-
ylına (and olsun).**

Göründüyü kimi, şeirdə Yerin Göbəyi
müzqəddəsliklərlə bir sıradə zikr olunur.

Orta yüzyilliklərdə bir ilden az çekməyən Həcc ziyarətinin marşrutu mütləq mən-
nada eyni idi. Azərbaycan şairlərinin Yerin
Göbəyi barədə yazmalarının əsas səbəbi
Həcc ziyarəti zamanı Mütəqəddəs Hicaza
(Məkkə və Mədinə) getməzdən once Fə-
lestində də olmaları, burada Beyt əl-Mü-
qaddəsi (Qüdsü) ziyarət etmələri, bu vaxt
Məscidi-Əqsada "Yerin Göbəyi"ni görmə-
ləridir.

"Yerin Göbəyi" abidəsi qardaş Türkiyə
Cümhuriyyətində də mövcuddur. Şanlıurfa
şəhər mərkəzinin qərbində 18 km məsafə-
də yerləşən Göbəktəbə adlandırılaraq yerdə
abidənin yaşıni alman arxeoloqu Klaus
Schmidt 1994-cü ilde rəsmi olaraq 12000 il
təyin edib. Bura 120 əsr önce dini sitiyış
yeri kimi foaliyyət göstərib. Abidəni 1963-
cü ilde İstanbul və Çıraqo universtetlərin-
dəki arxeoloqların qazıyıb ortaya çıxarıb.
Göbəktəbə arxeoloji kompleksi 2018-ci il-
də YUNESKO-nun Dünya Mədəniyyət İr-
si siyahısına daxil edilib. Türkiye Cumhuriyyəti
Kültür Bakanlığı 2019 il "Gö-
beklitepe Yılı" adlandırdığı da diqqətəla-
yiqdır.

Şumer (Declə və Ferat sahilərində -
4000 il miladdan əvvəl), Misir (Nil çayı sa-
hilində - 3500 il miladdan əvvəl), Maya
(Cenubi Amerika - 2600 il miladdan əv-
vel), Hind (Hind çayı sahili - 2500 il milad-
dan əvvəl), Çin (Sarı çayı sahili - 1500 il
miladdan əvvəl) hələ ki böyük tarixində
önəmlı yer alan ən qədim sivilizasiyalar
kimi tanınır. Təessüflər olsun ki, Azərbaycan
tarixi coğrafiyasının çox yeri arxeoloqların
gelişini hələ də gözləməkdədir. To-
vuz bölgəsindəki Neolit dövrünə aid tikili-
lərin bu yaxın illərdə aşkarla çıxarılması
qədim dünya tarixi kitablarına düzəlişlər
və eləvə sahifələrin yazılımasını tələb edir.
Yerin göbəyi ilə əlaqədar artefaktın ölkə-
mizdə - Şirvanda, xüsusilə Abşeron yarı-
madasında da olmasına heç bir şübhəmiz
yoxdur.